

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC

Maliyyə hesabatları və

Müstəqil auditorların rəyi

31 dekabr 2017-ci il tarixində başa çatan il üzrə

MÜSTƏQIL AUDITORLARIN HESABATI

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC

Maliyyə hesabatlarının auditi üzrə hesabat

Rəy

Biz Milli Nüvə Tədqiqatları Mərkəzi QSC ("Cəmiyyət") 31 dekabr 2017-ci il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatları, həmin tarixdə başa çatmış il üzrəməcmu gəlir hesabatı, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, eləcə də, əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2017-ci il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.

Digər məsələlər

31 dekabr 2016-cı il tarixində başa çatan il üzrə Cəmiyyətin maliyyə hesabatları digər audit şirkəti tərəfindən audit olunmuş və maliyyə hesabatlarına dair şərti rəy bildirilməmişdir.

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Biz Peşəkar Mühasiblərin Etika Məcəlləsi üzrə Beynəlxalq Etika Standartları Şurasının (İESBA) prinsiplərinə uyğun olaraq Qrupdan ayrıyıq və digər etika öhdəliklərimizi bu tələblər və İESBA Kodeksi əsasında həyata keçirmişik. Biz rəyimizin əsasını təşkil edən yetərli və müvafiq audit dəlilləri əldə etdiyimizi hesab edirik.

Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri

Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də, hesabatlarının saxtakarlıq və ya səhlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Cəmiyyət ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın fəaliyyətin fasiləsizliyi prinsipi istifadə etmək üzrə məsuliyyət daşıyır. İdarəçilik üzrə məsul tərəflər Cəmiyyətin maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri

Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələn və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Cəmiyyətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyinə və Cəmiyyətin fəaliyyətinin fasiləsizliyi prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Cəmiyyətin işində fəaliyyətin fasiləsizliyi prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.

Grant Thornton

4 iyun 2018-ci il

Bakı, Azərbaycan Respublikası

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC
Maliyyə hesabatları

Maliyyə vəziyyəti haqqında hesabat
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

	Qeydlər	2017	2016
AKTİVLƏR		AZN	AZN
Uzunmüddətli aktivlər			
Qeyri-maddi aktivlər	5	48,267	53,553
Əsas vəsaitlər	6	6,596,588	7,043,154
		6,644,855	7,096,707
Cari aktivlər			
Mal-material ehtiyatları		43,743	51,398
Pul vəsaitləri və onların ekvivalentləri	8	43,065	45,859
		86,808	97,257
Cəmi aktivlər		6,731,663	7,193,964
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Nizamnamə kapitalı	9	3,000,000	3,000,000
Kapital qoyuluşu		8,470,508	7,276,419
Yığılmış zərər		(4,775,076)	(3,106,371)
CƏMİ ÖHDƏLİKLƏR		6,695,432	7,170,048
Öhdəliklər			
Cari öhdəliklər			
Kreditor borcları		36,231	23,916
		36,231	23,916
Cəmi öhdəliklər		36,231	23,916
Cəmi öhdəliklər və kapital		6,731,663	7,193,964

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC
Maliyyə hesabatları

Məcmu gəlir haqqında hesabat
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

	Qeydlər	2017	2016
		AZN	AZN
Gəlirlər	10	66,990	8,850
Xidmətlərin maya dəyəri	11	(162,885)	(103,539)
Ümumi mənfəət		(95,895)	(94,689)
Ümumi və inzibati xərclər	12	(1,572,810)	(1,595,785)
Mənfəət vergisindən əvvəlki zərər		(1,668,705)	(1,690,474)
Mənfəət vergisi xərci	13	-	-
İl üzrə zərər		(1,668,705)	(1,690,474)
İl üzrə digər məcmu zərər		-	-
İl üzrə cəmi məcmu zərər		(1,668,705)	(1,690,474)

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC
Maliyyə hesabatları

Kapitalda dəyişikliklər haqqında hesabat
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

	Səhmdar kapitalı	Kapital qoyuluşu	Yığılmışzərə r	Cəmi kapital
	AZN	AZN	AZN	AZN
1 yanvar 2016-ci il tarixinə qalıq	3,000,00	6,261,419	(1,415,897)	7,845,522
İl üzrə zərər	-	-	(1,690,474)	(1,690,474)
Kapital qoyuluşları	-	1,015,000	-	1,015,000
31 dekabr 2016-ci il tarixinə qalıq	3,000,00	7,276,419	(3,106,371)	7,170,048
İl üzrə zərər	-	-	(1,668,705)	(1,668,705)
Kapital qoyuluşları	-	1,194,089	-	1,194,089
31 dekabr 2017-ci il tarixinə qalıq	3,000,00	8,470,508	(4,775,076)	6,695,432

Milli Nüvə Tədqiqatları Mərkəzi QSC
Maliyyə hesabatları

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
31 dekabr 2017-ci il tarixində başa çatmış il üzrə

	Qeydlər	2017 AZN	2016 AZN
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
Mənfəət vergisindən əvvəlki zərər		(1,668,705)	(1,690,474)
<i>Düzəlişlər:</i>			
Qeyri-maddi aktivlərin amortizasiyası	5	5,286	5,755
Əsas vəsaitlərin köhnəlməsi	6	629,000	556,213
Əsas vəsaitlərin silinməsi üzrə zərər	12	-	90,502
Silinmiş mal-material ehtiyatları	12	-	113,378
<i>Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat üzrə pul vəsaitlərin hərəkəti</i>			
Mal-material ehtiyatlarında artım/(azalma)		7,655	(93,506)
Debitor borclarda (azalma)/artım		-	553
Kreditor borclarda artım/(azalma)		12,315	(12,487)
Əməliyyat fəaliyyətindən daxil olan/(yönələn) xalis pul vəsaitləri		(1,014,449)	(1,030,066)
İNVESTİSİYA FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ			
Əmlak və avadanlıqların alınması	6	(185,057)	(31,762)
Əmlak və avadanlıqların silinməsindən mədaxil		2,623	83,700
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(182,434)	51,938
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTLƏRİNDƏN YARANAN PUL VƏSAİTLƏRİ:			
Təsisçilər tərəfindən kapital qoyuluşları		1,194,089	1,015,000
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri		1,194,089	1,015,000
Pul və pul vəsaitlərində xalis artım/(azalma)		(2,794)	36,872
Pul və pul vəsaitləri, ilin əvvəlinə		45,859	8,987
Pul və pul vəsaitləri, ilin sonuna	8	43,065	45,859

